

Sözün yaddası

Sætirlærindən daman qan...

Xalqımızın keşməkeşli taleyinin ağırılı sehifələrindən olan 1918-ci ilin mart soyqırımı bədii ədəbiyyatda da geniş əksini təpib. Ermenilərin əli ilə Bakı, Şamaxı və Qubada Azerbaijan türklərinə qarşı misli görünməmiş qəddarlıqla heyata keçirilən kütləvi qırğınların ağrı-acısı, səbəb və nəticələri, dünyulu məqamları, sovet rejiminin sərt qadağalarına baxmayaraq, bədii ifadələr vasitəsi ilə mümkün qədər işiqləndirilib.



Azərbaycanda XX əsrin əvvəllerində, eyni zamanda, əsrin sonlarında mülki əhaliyə qarşı həyata keçirilən erməni soyqırımına ilk siyasi-hüquqi qiyməti görkəmli dövlət xadimi Heydər Əliyev verib. Öləkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq hüququn qəbul etdiyi "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" BMT Konvensiyasına qoşulub. Amma, təəssüf ki, bütövlükdə, son 200 ildə erməni vəhşiliklərinin zirvəsi sayılan soyqırımı cinayətlərini (o cümlədən, Xocalı soyqırımını) beynəlxalq ictimaiyyət biganəliklə qarşılıyib. Konvensiyada qeyd olunan "cəzalandırılma" BMT və digər beynəlxalq təşkilatlar tərəfindən cinayətkar Ermənistana hələ də tətbiq olunmur.

Azərbaycanlıların 1918-ci il mart soyqırımı XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan böyük mütəfəkkir – yazıçı, publisist və ədəbiyyat tənqidçisi Əlibəy Hüseynzadənin dediyi kimi, "qırmızı qaranlıqlar"da görünməz olsa da, faktları, dəlilləri inkar və təkzib etmək cəhdleri alınmayıb. Xalqımıza qarşı törendilən soyqırımı siyasətinə bədii etirazların təməlini isə Mir Mövsüm Nəvvab ("1905–1906-ci illərdə erməni-müsəlman davası") və Məmməd Səid Ordubadi ("Qanlı sənədlər") qoyublar. Cəfər Cabbarlının "1905-ci ildə" dramı da bu sıradadır.

Mart hadisələri qələm sahiblərimizin həyatında da silinməz izlər qoyub. Tanınmış ədəbiyyatşunas Asif Rüstəmlı yazır: "Cəfər Cabbarlı ailəsi ilə erməni bandalarının hücumuna məruz qalmış, döyüslər evlərindən azacıq yuxarı, "Ceyran bağçası" deyilən yerdə getdiyindən o, qadınları, uşaqları və qocaları "Qar anbarı" adlanan sığınacaqdə gizlətməşdi. Bir gün sonra isə daha təhlükəsiz yerə – Xızıya aparmaq məqsədilə anası Şahbikə xanımı, əmisi qızı Sona xanımı, böyük qardaşı Hüsey-nqulunun qızlarını və qonşuları şəhərdən çıxararkən gülə yağışına düşmüş, nəticədə qonşuları Məşədi Əbdülkərim kişi ağrı yaralanmış, ailə üzvləri təsadüf nəticəsin-də ölüm kabusundan xilas olmuşlar".

Tənqidçi, nasir, jurnalist Seyid Hüseyn yazırdı ki, "Mart hadisələri zamanı İslmailliye binasından çox da uzaq olmayış bir məhlədə ormanı eçərələri tərofin

dən mühasirə edilmişdim... Pulemyotları dırıltısını, topların gurultusunu eşidirdim. Erməni bandalarının həbs edərək 3 gün Mailov teatrında saxladığı və yandırmaq istədiyi 4 min nəfər azərbaycanlıının içərisində böyük dramaturq Hüseyn Cavid də olmuşdur. Özünü müdafiə dəstələrinin ermənilərin bəd niyyətlərindən xəber tutması və hadisəyə müdaxiləsi nəticəsində qanlı aksiya həyata keçirilməmişdir".

Üzeyir Hacıbeyli, Məhəmməd Hadi, Mirzəbala Məmmədzadə, İbrahim Xəlil və digər böyük ziyalıların, söz adamları-nın mart faciəsinin şahidləri olduqları, bu barədə müxtəlif səpkili əsərlər yazdıqları məlumudur. Cəfer Cabbarlı əsasən Çəm-bərəkənd qəbiristanlığında (indiki Şəhid-lər Xiyabanında) dəfn olunan mart faciəsi qurbanlarının xatirəsini anmaq üçün "Dur, ey xar olan millet" adlı mərsiye də ya-zıb. Həmin mərsiye təkcə şəhidlərin yas meclislerində günahsız qurbanlar üçün göz yaşı tökmək üçün deyil, həm də xalq maskalı düşmənə qarşı səfərbər etmək məqsədilə oxunub:

*Gülzü'l-vətən sətən,
Millət xarı-zar oldu,
Həmə payimal oldu,
Dur, ey xar olan millət...*

Göründüyü kimi, mərsiye yas mərasimlərində oxunmaq məqsədilə yazılışda, dərin ictimai məzmun daşıyır. Böyük dramaturgın "Əhməd və Qumru" hekayə-

dramaturqun Orhned və Qumrū TİCKAYƏsi də eyni mövzuya həsr olunub. Müəllif, valideynləri erməni quldurları tərəfindən qətlə yetirilmiş, evləri dağıdılmış Əhmed və Qumrunu "Böyük pəncərələri qara kömürlərə dönmüş, altın divarları matəmlərə bürünmüs", "eti tökülmüş baş skeletinə bənzəyən möhtəşəm" İsmailiyə binasının önünde dilənci vəziyyətində qarşılaşdırır. Asif Rüstəmlinin yazdığını görə, Cəfər Cabbarlının "Bakı mühəribəsi" adlı dramının mətni əldə edilməsə də, afişə və qəzet məlumatlarından aydın olur ki, əsərin ilk pərdələri mart faciəsin-dən, Bakıda töredilən ağlaşımaz dəhşətlərdən bəhs edir. O zamanki qəzətlər-də hiyləgər Stepan Şaumyanın və digər ermənilərin əsl iç üzünü açan obrazlarını "Bakı mühəribəsi"ndə müəllifin pesəkar-

a yaratdığı bildirilir.

əksindən danişarkən "Əli və Nino" romanının da adı mütləq çəkilməlidir. Ötən əsrin 20-ci illərində yazılan bu əsərdə Cümhuriyyət dövrünün siyasi hadisələrinə də toxunulub. Əsərdə bir sıra kölgəli məsələlərə işıq salınıb və Bakı qırğınlarının dəhşətli səhnələri təsvir edilib. Romanın qəhrəmanları Əli xan, Nino, Məhəmməd Heydər, Seyid Mustafa, Əsəddulla, İlyas bəy qırğıın ərəfəsində şəhəri müdafiə edib, ehalini erməni bandalarının hücumlarından qoruyub.

Mehəmməd Hadi "Şühədayı-hürriyətimizin ərvahine ithaf" şeirində Mart hadnalarına münasibətini bəla bildirir:

*Sizin məzəriniz iştə qulubi-millətdir,
Bu sözlərim ürəyimdən qopan həqiqətdir,
Sizi unutmayacaq şanlı millətim əsla,
Əmin olun buna, ey zinəti-cəhani-fəna.*

Mir Mövsüm Nəvvab, Seyid Hüseyin, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Mirzə Bağır Əliyev və başqa ziyalılar da soyqırımı mövzusunu bədii ədəbiyyatda geniş şəkildə ifadə ediblər. Mirzəbala Mehəmmədzadə “Bakı uğrunda müharibə” faciəsinin ilk pərdələrini dostu Cəfər Cabbarlı kimi, mart soyqırımına həsr edib. Məhz o, Bakı faciəsini ilk dəfə öz adı ilə – qətləm adlandırib, caniləri adbaad göstərib. O yazırıdı: “Bu gün Bakının ətrafında axan neft çeşmələri qan çeşmələrinə mübəddəl olmuşdur. Bu gün Bakı sahilini yuyan Quzğun dəniz qan dənizinə çevrilmişdir. Bu gün şaumyanlar, suxartsyevlər... oyanmış türk mənliyini... öldürmək üçün daşnak qüvvələrinə müraciətən unudulmayacaq qanlı günlər vücudə getirmişdilər”. Müəllifin “Əksinqilabçılar” hekayəsi də mart qətləməni mövzusunda maraqlı və ibrətəmiz əsərdir...

Ən dəhşətli bəşəri soyqırımı aktlarının-
dan olan Xocalı faciəsinin bədii ədəbiy-
yatda eks etdirilməsi istiqamətində uğurlu
əsərlərin yaranması ciddi milli-mənəvi və-
zifə və zəruri mənəvi ehtiyac olub. Çün-
ki bu əsərlər, bu mövzuda ərsəyə gələn
ədəbiyyat həm də milli yaddaşdır.

Nəriman Həsənzadənin "Beynəlxalq məhkəməyə, bütün millətlərə", Fikret Qocanın "Hər gecə Xocalıda", Zəlimxan Yaqubun "O qızın göz yaşları", İltifat Salehin "Şəhid Xocalı", Şahmar Əkbərzadənin "Ölü torpaqlara məzar qazılmış", Söhrab Tahirin "Xocalı qırğını", "Dörd yaşında gəlin", "Öldür məni", Qəşəm Nəcəfzadənin "Xocalı mövsümü – fevral", Nurəngiz Günün "Xocalı simfoniyası", Elxan Elatlıının "Cəhənnəmdən gələn səs", italiyalı şair-bəstəkar Davide Qualtierinin "Xocalı" əsərlərində, eləcə də başqa çoxsaylı kiçik və irihəcmli nümunelərdə Əsrin faciəsi bütün ağırlığı ilə təqdim və təhlil olunur. Mübarizə ruhu və qələbə idealları bu əsərlərdə xüsusi yer alır. Nəriman Həsənzadə öz şeirində Xocalı dəhşətlərinindən tek bir hissəni – 2 aylıq bir çağanın ölümünü aparıcı hadisəyə, məğzə çevirir, onunla bütün hadisənin, vəhşilik və qeyri-insanılıyın dərəcəsini göstərməyə müvəffəq olub.

Nəhayət, qeyd edək ki, arxivlərdə, mətbü orqanlarda soyqırımı ilə bağlı kifayət qədər faktlar var. Hadisələrin bədii ədəbiyyatda ifadəsi isə hər zaman aktual olub. Amma yene də azdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev alımlarımızın erməni faşizmini hərtərəfli ifşa etməli olduqlarını xüsusi vurğulayıb: "Hesab edirəm ki, tarixi paralellər əsasında çox böyük əsərlər yaradılmalıdır". Dövlət başçısının bu sözləri tariximizin qaranlıq səhifələrinə gur işiq salmaq, aydınlıq getirmək, xüsusilə azərbaycanlıların soyqırımı faciəsi haqqında daha ətraflı, yeni məlumatların elde olunması məqsədilə tədqiqatçıları, yazıçıları bu istiqamətdə daha da fəallaşdırmağa səfərbər edir.